



şəbəkə administratorluğu

şəbəkə administratoru kimdir?

Şəbəkə müxtəlif əşyaların, sistemlərin, hətta insanların bir-biri ilə əlaqəsidir. Birdən çox kompüterdən istifadə edən şirkətlərdə şəbəkə administratoruna ehtiyac duyulur. Şəbəkə administratoru cihazlar arasında kommunikasiya yaradır, ötürülən informasiyanın doğruluğunu yoxlayır, fayllar arasında olan məlumat mübadiləsini aparmaq üçün şəbəkədə olan çoxsaylı cihazları konfigurasiya edir. Eyni zamanda monitoring proqramlarından istifadə edərək avadanlıqların sağlamlığını və şəbəkədə baş verən prosesləri yoxlayır.

Dövlət və özəl şirkətlərin müasir tələblərini qarşılayan tədris proqramımızın məqsədi də bu sahə üzrə müəssisələrin axtardığı peşəkarları yetişdirməkdir. Tədris proqramında tələbələr şəbəkə komponentləri, simli və simsiz şəbəkələrin konfigurasiyası, daxili şəbəkənin internetlə təmini, hücumlardan müdafiə olunma kimi bacarıqlara yiyələnə biləcəklər. Proqram sonunda isə CISCO avadanlıqları ilə işləmək və beynəlxalq sertifikatlaşdırma imtahanına daxil olma şansını əldə edirlər.

kimlər üçündür?

Tədris proqramında informasiya texnologiyaları sahəsində müəyyən bilik və təcrübəyə sahib olan və şəbəkə administratorluğu üzrə özünü ixtisaslaşdırmaq istəyən şəxslər iştirak edə bilər.

Dərs vəsaitlərini və əlavə metodik materialları mənimsəmək üçün texniki ingilis dili biliklərinə yiyələnmək tövsiyə olunur. İngilis dili baza bilik çatışmazlığı təhsilin ilk aylarından aradan qaldırılır.



Yeni dünyaya qapı aç!

B.e.

Ç.a.

Ç.

C.a.

C.

Ş.

B.

8 həftə

həftə içi səhər

9:00 – 12:45

8 həftə

həftə içi günorta

14:00 – 17:45

10 həftə

həftə içi axşam

19:00 – 21:45

LAB

əlavə
məşğələ
saatları

12 həftə

həftə sonu səhər

10:00 – 14:45

12 həftə

həftə sonu günorta

15:30 – 20:15

#ŞəbəkəBurada



tədris proqramı

Toplam 120 saat davam edən Şəbəkə Administratorluğu tədris proqramında öyrəniləcəklər:

- Daxili şəbəkələr və ümumi protokollar
- Şəbəkə Protokolları
- IP Adreslər və Subnetting
- Routerlar ilə iş
- Simsiz şəbəkələr
- Daxili şəbəkədə təhlükəsizlik
- IP Servisləri
- Şəbəkə arxitekturası və avtomatlaşdırma

iş yerləri

Şəbəkə Administratorluğu tədris proqramından məzun olanların bank, sığorta, dövlət müəssisələrində və informasiya texnologiyaları sahəsinə aid şirkətlərdə tutacaqları vəzifələr:

- Şəbəkə Administratoru
- Sistem Analitiki
- Şəbəkə Mütəxəssisi
- Texniki Məsləhətçi
- Biznes Analitik

beynəlxalq sertifikatıya

Şəbəkə Administratorluğu tədris proqramını bitirən məzunların əldə edə biləcəkləri sertifikatlar:

- Cisco Certified Network Associate (CCNA)



Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan və bu istiqamətdə beynəlxalq şirkətlərlə əməkdaşlıq edən tədris müəssisəsidir. Təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Bu məqsədlə yola çıxan Code Academy Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirərək, fərdi və peşəkar inkişafı üçün onları zəruri bilik və praktiki vərdişlərlə təmin edir. Qısaca,

#GələcəkBurada

Nizami küçəsi, 203B
AF Business House, 2-ci mərtəbə
Mobil: +99450 444 2633
Whatsapp: +99450 444 2633
Tel: +99412 555 2525
info@code.edu.az
code.edu.az